

## TURAN HƏŞİMOVA

AMEA Naxçıvan Bölümü

E-mail: turanheshimova@mail.ru


### ŞƏRUR RAYONU VƏ ŞƏRQİ ANADOLUNUN ORTA TUNC DÖVRÜ QƏBİR ABİDƏLƏRİ

Arasındırmalarlardan məlum olur ki, Şərqi Anadoluda boyalı qablar mədəniyyətinin aid nümunələr asasən qəbir abidələrində aşkar olunmuşdur. Ehtimal ki, bu köçəri mədənlərin inkişafı ilə bağlı olmuşdur. Şərqi Anadoluda Şərur qəbir abidələri forma və daşın adəti baxımından bənzərdir. Naxçıvanda Orta Tunc dövründən aid qızıl stratigrifikasiya malik yaşayış yerləri və qəbir abidələrinin olması boyalı qablar mədəniyyətinin bütün mərhələlərini izləməyə imkan verir. Boyalı qabların çeşidi olmasa, naxçıvənin mətənətliliyi və boyalı qabların mətənətliliyi mərhələlərinin izlənməsi Naxçıvandıha mədəniyyətin əsas mərkəzlərindən biri olduğunu göstərir. Arasındırmalar göstərir ki, Naxçıvan və Şərqi Anadolunun köçəri mədənlər təyafolları. Boyalı qablar mədəniyyətinin bu arazilərdən Yaxın Şərqi və Cənubi Qafqaza yayılmışdır, məlikən rol oynaymışdır.

**Açar sözlər:** Naxçıvan, Şərur, Şərqi Anadolu, Orta Tunc dövrü, qəbir abidələri, boyalı qablar mədəniyyəti.

Orta Tunc dövründə yaranan inkişaf etmiş Boyalı qablar mədəniyyətinin ən yaxşı maddi-mədəniyyət nümunələri günümüze qəbir abidələri vasitəsilə gəlib çatmışdır. Bu mədəniyyətin yayıldığı arazilərdə olan Şərur rayonunda qəbir abidələri yaşayış yerlərinə görə çoxluq təşkil edir. Son illər Şərur rayonundan aşkar olunan yeni arxeoloji abidələr Şərqi Anadoluda ilə iqtisadi-mədəni əlaqlarçı öyrənməkdə böyük əhəmiyyətli məlikidir. Şərur rayonu yerləşdiyi coğrafi mövqeyinə görə Naxçıvanda Şərqi Anadoluda arasında köprü rolunu oynamışdır. Şərqi Anadolundan yüksək yayılan qəbir abidələri ilə zəngindir. Orta Tunc dövründən hər iki sahədən yarımköçəri və köçəri mədənlər təyafoların məskunlaşması bu təyafalar arasında iqtisadi və mədəni əlaqələrin olduğunu göstərir. Uzun illər Şərqi Anadolundan yüksək yayılanlar çatın coğrafi şəraitinə və bölgənin problemlərinə görə geniş şəkildə arasdırılmışdır. Ancaq 1980-ci illərdən sonra qəbir abidələrinin daşın adəti, forması və aşkar olunmus materialları haqqında müayyan məlumatlar aidə etmək mümkün olmuşdur [11, s. 4]. Lakin bu məlumatların heç də hamısı sistemli şəkillədə aparılmış arxeoloji qazıntılar nəticəsində toplanmamışdır. Aşkar olunmuş materialların böyük hissəsi qazıntı zamanı əldə edildiyi üçün onların arxeoloji kompleksləri haqqında daşıq məlumat yoxdur. Aydın stratigrifikasiya malik olmayan yaşayış yerləri və qazıntılar nəticəsində dağılılmış qəbir abidələrinin dövrləşdirilməsi bu gün də problemləri məsələlərdən bireirdir.

E. a. III minilliyin sonu e. a. II minilliklərinə aid olan Şərur və Şərqi Anadoluda qəbir abidələrindən aşkar olunan materialların qarşılıqlı təhlili iqtisadi-mədəni əlaqlarçıların öyrənilməsində önəmlidir. Şərur rayonunun Yayıç, Şortəpə, Qızqala, Şərqi Anadolundan Küçük Çatma, Anı, Sulucəm, Sariveli, Nurettin, Sütey yayları kimi qəbir abidələrinin materialları və muzeylərdə olan boyalı keramika məməlatı bu baxımdan əhəmiyyətlidir.



Şəkil 1. Monoxrom boyalı qablar: 1-3 Yayıcı, 4 Şortəpə.

Şərur rayonunun Aşağı Yayıcı kəndindən canubda yerləşən Yayıcı nekropolu 1976-cı ildə Arpaçay su anbarı tikilərən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı nekropol dağlığına məruz qaldığından, qəbirlərin forması və daşın adəti haqqında daşıq məlumat yoxdur. Ancaq qəbirlərin daş qutu tipi olması qeyd edilir [6, s. 234]. 2011-ci ildə üzəri əvvəlca daşla, sonra isə torpaqla örtülmüş kurqan tipi bir qəbir de açılmışdır. Qəbirdə insan skeleti aşkar edilmişdir [9, s. 30-31]. Qəbirlərin forması və daşın adəti haqqında genis məlumat olmasa da, dagıntılar zamanı Orta Tunc dövründə aid zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Bu tapıntılar əsasən kəsi kürə formalı monoxrom boyalı qablardan ibarətdir. Yayıcı boyalı keramikasi həndəsi motivda və heyvan tasvirleri ilə bəzədilmiş uzunboğazlı küpələri ilə seçilir. Bu tip qablar Boyalı qablar mədəniyyətinin birinci mərhələsinə aid edilir.

Şortəpə necropoli 1934-cü ildə kanal qazılarkən aşkar olunmuşdur. Nekropol İbadulla kəndindən şərqi, eyni adlı yaşayış yerinin yaxınlığında. Aşkar olunmuş zəngin maddi-mədəniyyət qalıqlarının bir hissəsi Naxçıvan MR Dövlət Tarix Muzeyində saxlanılır. Bu tapıntılar küpo, çölmök, kasa, çaynik tipli qablar iddir. Onlar nəm qarışıqlığı olan gildən hazırlanaraq qırımlı rəngdə, keyfiyyətli bürşirilmişdir. Polixrom boyalı qablar bir kürə ilə təmsil olunmuşdur. Onun boğazı silindrlik, gövdəsi qabarlı, oturağı yastıdır. Gövdəsinin mərkəzi hissəsi sari anqobla örtülrək qara və qurruq rəngdə çəkilmiş bir-birinin içərisində olan üçbucağla rəxişlənmişdir. İçəridəki üçbucağlar qurruq rəngdə çəkilmiş torla doldurulmuşdur. Naxçıvan aşağıdan yuxarı rənglə çəkilmiş düz xətlərə mehdudlaşdırılmışdır. Aparılmış tədqiqatları əsasən necropoli e. a. III minilliyin ikinci yarısı-e. a. II minilliklərə aid edilmişdir [3, s. 29-30].

Qızqala kurqanları Arpaçayın sağında və solunda çox geniş araziyə yayılmışdır. Bu kurqanlar əsasən atria kromlekli shata olunmuş daş qarışığı torpaq qəbirlərdir. Qızqala kurqanlarında 2014-2016-cı illərdə arxeoloji qazıntılar zamanı 13 kurqan açılmışdır

[4, s. 573-582]. Kurşanlar dağınıkta mərəz qalmadığı üçün onların forması, dəfn adəti və arxeoloji materialları haqqında dəqiq məlumat vermək olur. Kurşanlar dəfn adətinin müxtəlifiyyi ilə seçilir. Qəbirlarda müxtəlif istiqamətlər yonalmış sağ və sol böyür üst, bükülü vaziyatda, tək, cüt və kollektiv dəfn adətlərinə rast gəlinmişdir. Bəzi qəbirlərdə insan skeleti olmamışdır. Qızqala kurşanlarının qəbir kameralarında zəngin mösət əşyaları, heyvan sümüklerinin qalıqları aşkar olunmuşdur. Qızqala kurşanlar üçün dayışıl-məyen bir qayda onların kromlekə şəhət olunmasıdır. Kurşan tripli qəbir abidələrinin çox geniş ərazidə yayılması və kurşanlar formasında fərqlər, dəfn adətinin müxtəlifiyyi onu deməyə imkan verir ki, Orta Tunc dövrünün bütün mərhələlərində qədim təqdimat burada məskunlaşmışdır.

Şərqi Anadoluda abidələrinən biri olan Küçük Çatma kurşanları Qarsın Küçük Çatma kəndində, dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşir. Burada 1900-cü ildə 3 kurşan açılmasına baxmayaraq aparılan qazıntınlarda məlumat çox azdır. Bu kurşanlardan aşkar olunmuş boyalı qablar Şərqi Anadolundan bu mədəniyyətə aid ilk tapıntılardır. Ani nekropolu Qarsın Aını kəndində, dəniz səviyyəsindən 2500 m qədr yüksəklikdə yerləşir. XX əsrde, müxtəlif illərdə aparılan arxeoloji qazıntınlarda haqqında ətrafi məlumat olmasa da burada aşkar olunan qəbirlərin daş qutu tipli olması qeyd edilir [11, s. 67-70].

Ağırda yerləşən Suluçem kurşanları həcmə müxtəlifdir. Bunlardan on maraqlısı IV kurşan kompleksidir. Daş və torpaqdan düzəldilmiş kurşanın mərkəzində bir ana kurşan yerləşir. Ətrafında isə kiçik daşlardan düzəldilmiş 9 balaca kurşan vardır. Qazıntı işləri aparılmışından dəfn adəti haqqında məlumat yoxdur. Nurettin kurşanları konar-7-8 m qədr yüksəkliyi olan tabii təpə görünüşündədir və kurşanın müxtəlif yerlərində birdən çox dəfn vardır. Bu tapşılardan birindən içi dağlıq xətlərə doldurulmuş yarımdairəvi və təbucuqlarla naxışlanmış monoxrom boyalı qablar aşkar olunmuşdur. Sütey yayları kurşanların bir qismında qəbir kamerası yumşaq qayada oyulmuş, üzəri hörülərək bir qədr qaldırılmışdır. Qəbirlərin bir qismını isə torpaqda açılmış cuxurda daşla hörülmiş dişvarlardan düzəldilmişdir. Bu kurşanlarda tek dəfn olmuşdur [11, s. 71-82].

Şərqi Anadolunun Orta Tunc dövrü mədəniyyətinin əyrilməsində boyalı keramika məmələti osas yer tutur. Əsasən dulus gərxanında hazırlanmış olan keramika məmələti monoxrom və polixrom boyallar olaraq iki qrupa ayrılır. Şərur rayonunun qabın abidələrinə görə Şərqi Anadoludan məzarlarında polixrom boyalı qablar daha çox aşkar olunmuşdur. Polixrom boyallar hazırlanmasına və bəzəmə motivlərinə görə fərqlənlərlər. Qabların on diqqət çəkən xüsusiyyəti isə naxışlanmış hissələrinin çox yaxşı cilalanmasıdır. Qabların osasan handası naxışlar, dağ keçisi, su quşu və digər fərqli heyvan motivləri ilə naxışlanmışdır (12, s. 360). Şərur və Şərqi Anadolunun monoxrom boyalı keramika məmələtləri arasında oxşarlıq daha çoxdur.



Şəkil 2. Monoxrom boyalı qablar. Qızqala. 8 № li kurşan.

128

Yayıcı nekropolundan aşkar olunmuş yeni tapıntılar içərisində bir küpə daha mürrəkkəb kompozisiyada naxışlanmışdır. Bu küpə xərçən qatlannmış ağız kənarlı, qisa boğazlı, qabarğı gövdəlidir. Onun hündürlüyü 27 sm, ağızının diametri 25 sm, gövdəsinin diametri 32 sm, oturacağının diametri 11 sm-dir (şəkil 1, 1). Gövdəsinin yuxarı hissəsində üfüqi istiqamətdə çəkilən iki paralel xəttin arası müxtəlif həndəsə motivlərlə doldurulmuşdur. Bu küpənin hazırlanmasında içi maili xətlərə doldurulmuş təbucuqlar və kəpənək formalı naxışlardan istifadə olunmuşdur [7, s. 59]. Bu ornamentlər Təzəkənd mədəniyyəti üçün xarakterikdir. Torlı dördbucuqlar və kəpənək formalı naxışlar Şərqi Anadoluda Ahlat, Van, Ərzurum muzeyləri arasında tək-tək nümunələrlə vardır [8, s. 55]. Bu motividə naxışlanmış qabları Qars Arxeoloji muzeyində [11, levha 89, 4], Adana muzeyində [16, s. 7; şəkil 2] monoxrom boyalı qablar arasında rast galır. Azərbaycanda isə bu tip bazomla stilini Həsənsu kurşanının qabları arasında görmək olur. Kurşanın alnanı kömür analizi e.ə 1750-ci ili göstərmədir. Yasti oturacaqlı, bikonik gövdəli kasa ağı rəng üzərindən qara rənglə boyanmışdır [5, s. 90]. Naxçıvanında bu tip naxışların bənzərlikləri Şahtaxtı [10, s. 100, cızm 15, 7], II Kültəpə [10, s. 106, cızm 21, 3], Qızılburun [10, s. 106, cızm 21, 10] abidələrində rast galır. Naxçıvanın arazisində ham monoxrom ham da polixrom boyalı qablardan rast galıydır. Naxçıvanın ham motivi onların yerli istehsal məzarlarında aid olduğunu, Naxçıvandandən qədim tayfalar tərəfindən yayıldığını göstərir.

Yayıcı nekropolundan aşkar olunmuş küpalardan birinin boğazı saqılı istiqamətdə çəkilmiş düz xətlər, ona bitişik üfüqi istiqamətdə dağlıq xətlər, gövdəsi isə içi dağlıq xətlərə doldurulmuş bucaq və qoşa sıñiq xətlərə naxışlanmışdır. Sıñiq xətlərin arasında su qusları çəkilmişdir (şəkil 1, 2). Dağlıq və sıñiq xətlərə naxışlanmış qabların bənzərlikləri Naxçıvanın Şahtaxtı [10, s. 101, cızm 16, 5], Nəhəcər [1, s. 106, şəkil 18; 4], II Kültəpə [1, s. 109, şəkil 21; 6], Şörtpəta [10, s. 101, cızm 16; 2, 4] abidələrindən məlumdur. Şərqi Anadoluda aid boyalı qab nümunələrində bu motividə naxışlanmış qablarla Qars muzeyi [11, levha 93, 4], Adana muzeyi [16, s. 9; şəkil 5; 11, levha 94, 1], Van muzeyində [11, levha 94, 2; levha 95, 2] rast galır.


Yayıcı nekropolundan yeni tapıntıları içərisində kasa tripli qab maraqlıdır (şəkil 1, 3). Kasa qabarğı gövdəli olub, ağız hissə bir qədr içəri yüksəlmirdir. Ağzının altı batıq xətlə şəhət olunmuşdur. Qırırmızı boyalı üzərindən qara rənglə işlənmiş çəkilməli və içi dağlıq xətlərə doldurulmuşdur. Onların altı iki sira qövsəşkilli xətlə şəhət olunmuş, xətlərin arasına dağlıq xət çəkilmişdir. Sonuncu qövsərlərin birleşmə nöqtəsindən aşağı yənən düz xətlərin üzərində təmamlanmışdır [9, s. 30]. Bənzərlikləri Nurettin kurşanları [11, levha 39, 5], Ərzurum və Van muzeyi [11, levha 55, 1-11; levha 56, 1; levha 59, 2-9], Həvəftəpənin erkən VI B tabaqasından [15, s. 171-175, fig. 84, 12, fig. 85, 14; fig. 86, 10-12] məlumdur (şəkil 1, 3).

Şörtpətanın aşkar olunmuş çölməklərdən birinin ağız kənarı batıq xətlə şəhət edilmişdir (şəkil 1, 4). Çölmək geniş ağızlı, qabarğı gövdəli və yasti oturacaqlıdır. Gövdəsinin yuxarı hissəsi iki cərgə enli sıñiq xətlə naxışlanmışdır [2, s. 80]. Bənzərlikləri Qars muzeyi [13, s. 63; table 1; s. 65, table 9], Mətsamor [13, s. 65; levha 1], Lçəşən [14, s. 141; pirc 53, 21], Nor Bayazzit [14, s. 141; pirc 53, 25] abidələrindən məlumdur.

Qızqala nekropolundan 8 nömrəli kurşanın aşkar olunmuş kasalarının ağızının kənarı xərçən qatlanaraq bir qədr içəri yüksəlmirdi. Kasalar qabarğı gövdəli və yasti oturacaqlıdır. Ağız kənarları xərçən batıq xətlə şəhət edilmişdir. Kasaların ağız kənarları üç sira sıñiq və yarımdairəvi xətlə naxışlanmışdır (şəkil 2; 1, 3). Bənzərlikləri Qars muzeyi [11, levha 54, 1], Ani nekropolu [11, levha 35; 1, 2], Diyarbakır muzeyi [11, levha 57, 7], Triəleti [14, s. 108, pirc. 39, 26], Təzəkənd [11, levha 10, 2], Elar [14, s. 115, pirc.

129

43, 6], Çalxanqala [10, s. 94; çizim 9, 3-4], Qaraçuq [10, s. 94, çizim 9, 5-6], Şahtaxtı [1, s. 104, şkil 16, 7], Yayıci [1, s. 104, şkil 16, 1-2] abidələrindən məlumdur.



**Şəkil 3.** Monoxrom boyalı kasalar: 1-2 – Ərzurum muzeyi, 3 – Van muzeyi.

Qızqala qurqanlarından aşkar olılmış küpələrdən birinin ağız kənarı xaricə qatlanmışdır. Küpa silindr boğazlı, qabarıq gövdəli, yastı oturacaqlıdır. Boğazı saqlı istiqamətə çəkilmüş düz və dağlıq xatırlarla, gövdəsi isə üfüqi istiqamətdə dağlıq xatırlarla və ona bitişik içi dağlıq xatırlarla doldurulmuş simq xatırlarla naxışlanmışdır (şəkil 2, 2). Bənzərlər Van muzeyi [11, levha 89, 5; levha 92, 1-2], Qars muzeyi [11, levha 93, 1], Adana muzeyi [11, levha 94, 1], Triatevi [14, s. 108, ryc 39, 22], Çalxanqala [10, s. 102, çizim 17, 3; çizim 18, 3], Şahtaxtı [1, s. 106, şkil 18, 5, şkil 20, 5], Şortəpə [1, s. 108, şkil 20, 2] abidələrindən məlumdur.

Aparılan araşdırmlardan malum olur ki, Şərqi Anadoluda boyalı qablar mədəniyyəti nümunelerinə əsasən qabın abidələrindən təsadif olunmuşdur. Ehtimal ki, bu köçəri maldarlığın inkışafı ilə bağlı olmuşdur. Şərqi Anadol u və Şərurun qəbir abidələri forma və dəri adı axımdından bənzərdir. Naxçıvanda Orta Tunç dövründə aid aydın stratigrifikasiyaya malik yaşayış yerləri və qəbir abidələrinən olmasından boyalı qablar mədəniyyətinin bütün mərhələlərini izləməyə imkan verir. Boyalı qabların çeşidli olması, naxışlarının müxtəlifliyi və boyalı qabların müxtəlif mərhələlərinin izlenməsi Naxçıvanın bəzi mədəniyyətinə əsas mərkəzlərindən biri olduğunu göstərir. Naxçıvan və Şərur rayonunun köçəri maldar tayfaları Boyalı qablar mədəniyyətinin bəzi orazılardan Şərqi Anadol u və Cənubi Qafqaza yayılmışında müüm rol oynamışdır.

### ƏDƏBİYYAT

- Baxşəliyev V.B. Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
- Baxşəliyev V.B., Novruzlu Ə.İ. Şərurun arxeoloji abidələri. Bakı: Elm, 1993, 184 s.
- Baxşəliyev V.B., Seyidov A.Q. Şortəpə. Bakı: Təhsil+Q.R, 2013, 200 s.

- Baxşəliyev V.B., Ristvet L., Gopnik H., Sverida J., Nugent S. Qızqalası yaşayış yerində 2015-2016-ci illərdə aparılan arxeoloji araşdırılmalar / Azərbaycanda arxeoloji tədqiqatlar – 2015-2016. Bakı, 2017, s. 568-583.
- Müseyibli N., Ağalarzadə A. Həsənsu kurqanı. Bakı: Nafta-Press, 2013, 92 s.
- Seyidov A.Q., Baxşəliyev V.B., Məmmədov S.M., Aşurov S.H. Qədim Şəur. Bakı, 2012, 466 s.
- Quliyeva Z.K. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və Təhsil, 2014, 192 s.
- Bakhshaliyev V.B., Gulyeva F. Yeni buluntular işığında Doğu Anadolu ve Azərbaycanın Boyalı kabarlardakı ornamental mötflər / I Uluslararası Ani-Kars səmposyümu. İstanbul, 2016, s. 55-58.
- Bahşəliyev V.B. Nahçıvan və Doğu Anadolunun Orta Tunç çağının kültürü / II Uluslararası Ahlat-Avrasya bilim, kültür və sanat səmposyümu. İstanbul, 2014, s. 29-33.
- Belli O., Bahşəliyev V.B. Nahçıvan bölgəsinde Orta və Son Tunç Çağı boyası beze-meli çənək mötməkli təqəribi / Middle and Late Bronze Age Painted Pottery culture of the Nakhchivan Region. İstanbul: Arkeoloji və Sanat, 2001, 120 s.
- Özfırat A. Doğu Anadoluda yayla kültürleri (m.ö. II. Binyil). İstanbul: Arkeoloji və Sanat, 2001, 224 s.
- Özfırat A. Doğu Anadoluda M.Ö. II binyil kültürlerinin araştırılması / Türkiye Arkeolojisi və İstanbul Üniversitesi. Ankara: İstanbul Üniversitesi, 2000, s. 359-362.
- Yardımcı A. Orta Aras havzasında monokrom boyalı çənək mötməkler / I Uluslararası Ani-Kars səmposyümu. İstanbul, 2016, s. 60-65.
- Kuśnarewa K.X. Южный Кавказ в IX-II тысячелетиях до н.э. СПб.: Петербургское Востоковедение, 1993, 312 с.
- Burney C.A. Excavation in Azerbaijan, Haftavan VI Period. London, 1983, 364 s.
- http://www.dlr.org/archive/archive/files/arkeozi\_sanan\_tarihi\_dergisi\_v-4\_p5-18\_d74f000585.pdf.

Туран Гашимова

### ПОГРЕБАЛЬНЫЕ ПАМЯТНИКИ ШАРУРСКОГО РАЙОНА И ВОСТОЧНОЙ АНАТОЛИИ

Исследования показывают, что в Восточной Анатолии культура крашенной керамики представлена только материалами погребальных памятников. По видимому, это связано с полукочевым образом жизни населения. Погребальные памятники Шарура и Восточной Анатолии по форме и погребальному обряду сходны друг с другом. Ввиду наличия разновременных погребальных памятников и последований с четкой стратиграфией было возможным проследить различные этапы развития культуры расписной керамики. Разнообразная расписная керамика, многообразная орнаментация, существование различных этапов расписной керамики, позволяют утверждать, что Нахчыван являлся одним из центров культуры расписной керамики эпохи средней бронзы. Кочевые племена Нахчывана и Восточной Анатолии играли важную роль в распространении культуры расписной керамики в Ближнем Востоку и Южному Кавказу.

**Ключевые слова:** Нахчыван, Шарур, Восточная Анатолия, период средней бронзы, погребальные памятники, культура расписной керамики.

FUNERAL MONUMENTS OF THE SHARUR REGION AND  
EAST ANATOLIA

Researches show that in East Anatolia the culture of painted pottery is provided only by materials of funeral monuments. Apparently, it is connected by a semi-nomadic way of life of the population. Funeral monuments of Sharur and East Anatolia are similar in the form and a funeral ceremony with each other. In view of existence of funeral monuments occurring at different times and settlements with an accurate stratigraphy was possible to trace different stages of cultural development of painted ceramics. The various painted ceramics, diversiform figuration, existence of different stages of painted ceramics, allow claim that Nakhchivan was one of centers of culture of painted ceramics of Middle Bronze Age. Nomad tribes of Nakhchivan and East Anatolia played an important role in distribution of culture of painted ceramics to the Middle East and South Caucasus.

**Keywords:** *Nakhchivan, Sharur, East Anatolia, Middle Bronze Age, funeral monuments, culture of painted pottery.*

*(AMEA-nın müxbir üzvü Vəli Baxşaliev tərəfindən təqdim edilmişdir)*